

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır.

Departamentin əsas vəzifələri aşağıdakılardır:

- ❖ Departament Əsasnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir.
- ❖ istehlak və xidmət bazarının tənzimlənməsi, ticarət və xidmət obyektlərinin yerləşdirilməsi, istismarı və fəaliyyət dairəsinə aid olan digər sahələrdə normativ tənzimlənməni həyata keçirmək məqsədilə müvafiq sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
- ❖ istehlak və xidmət bazarının inkişafı, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət proqramları və inkişaf konsepsiyalarının həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
- ❖ istehlak və xidmət bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər görmək;
- ❖ mövcud qanunvericiliyə uyğun səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirilməsi üçün yerlər “müəyyən edilməsinə görə icazə”lər vermək və müəyyən edilmiş yerlərdən istifadə edilməsinə nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin təşkili məqsədilə müvafiq qaydada yerlər müəyyən edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə giriş üçün pul yığılmasının qarşısının alınması məqsədilə tədbirlər görmək;
- ❖ müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyəti) orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə ticarət və xidmət fəaliyyətinin aparılmasının qarşısını almaq və bu sahədəki pozuntuların aradan qaldırılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görmək;

- ❖ ticarət ictimai iaşə, məişət və digər xidmət, həmçinin istehsal obyektlərinin mövcud qanunvericiliyə uyğun yerləşdirilməsi və istismarına nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ müəyyən edilməmiş yerlərdəki ticarət və xidmət fəaliyyətinin ləğv edilməsini təmin etmək və bu sahədə pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

- ❖ ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin mövcud norma və qaydalarına riayət olunmasına, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının gözlənilməsinə nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərinin iş rejimlərinin əhalinin təlabatı və hüquqları nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun müəyyən edilməsinə və həmin obyektlərdə malların (işlərin və xidmətlərin) qiymətlərinin müvafiq qaydada müəyyən edilməsinə və satılmasına (görülməsi və göstərilməsinə) nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək;
- ❖ mənşəyini, qiymətini və keyfiyyətini təsdiq edən qaimə və digər müşayətedici sənədləri olmayan, yararlılıq, yaxud satış müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta malların (işlərin, xidmətlərin) satışının (görülməsi və göstərilməsinin) və istehsalının qarşısının alınması üçün

və pozuntulara yol vermiş şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

- ❖ bazarlarda, yarmarkalarda və ticarət mərkəzlərində ticarət və xidmət qaydalarının gözlənilməsinə nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- ❖ istehlakçıların maarifləndirilməsi, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mütəxəssislərin hazırlanması üzrə zəruri tədbirlər görmək;
- ❖ qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda materialları hüquq-mühafizə orqanlarına göndərmək;
- ❖ qanunvericiliyin pozulması ilə bağlı səlahiyyətlərinə aid edilmiş inzibati xətalər haqqında işlərə baxmaq, inzibati xəta törətmiş şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin strukturu:

№	Soyadı, ad, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1.	Hacıyev Ramiz Hüseyn oğlu	direktor	566-83-71
2.	Məmmədov İntizam İsmayıl oğlu	müavin	567-71-39
3.	Niftullayeva Validə Firudin qızı	Məişət və digər xidmət obyektlərinin istismarı, yerləşdirilməsi, fəaliyyətinin təhlili və tənzimlənməsi işləri üzrə sektorun müdiri	566-85-07
4.	Abbasov Cabir Rza oğlu	Səyyari (mövsumi) ticarət, ictimai iaşə, məişət və digər xidmət fəaliyyəti üzrə sektorunun müdiri	
5.	Abbasov Rəşadət Yunis oğlu	Ticarət və ictimai iaşə obyektlərinin istismarı, yerləşdirilməsi, fəaliyyətinin təhlili və tənzimlənməsi işləri üzrə sektorun müdiri	567-71-65
6.	Cəmilov Ənvər Xoca oğlu	Mühasibat uçotu və iqtisadi təhlil sektorunun müdiri	567-89-09
7.	Məmməd-zadə Əhməd Kərim oğlu	Ümumi sektorunun müdiri	566-83-71

**Ünvan: AZ 1033, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 10,
Telefon/ faks: (012) 566-83-71**